



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ RƏYASƏT HEYƏTİ
Q Ə R A R

№ 8/8

Bakı şəhəri

03 aprel 2019-cu il

AMEA-nın xatirə nişanlarının
təsis edilməsi haqqında

Elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədləşdirmək məqsədilə AMEA Rəyasət Heyətinin 05 fevral 2014-cü il tarixli, 2/7 nömrəli qərarı ilə AMEA-nın adlı mükafatları təsis edilmiş, 27 fevral 2014-cü il tarixli, 8/4 nömrəli qərar ilə adlı mükafatların əsasnamələri təsdiq edilmişdir. Keçən müddət ərzində əsasnamələrin tələblərinə uyğun olaraq hər il adlı mükafatlar üçün müsabiqə elan olunmuş, müvafiq elm sahələrini təmsil edən görkəmli alimlər mükafatlarla təltif edilmişdir.

Alimlərin əməyinin stimullaşdırılması ilə bağlı fəaliyyətin qanunvericiliyin tələblərinə və AMEA-nın Nizamnaməsinə uyğunlaşdırılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti **QƏRARA ALIR:**

1. AMEA-nın adlı mükafatlarının xatirə nişanları ilə əvəz edilməsi məqsədəuyğun hesab edilsin.
2. Azərbaycan elminin inkişafında əvəzsiz xidmətləri olan alimlərin adına aşağıdakı xatirə nişanları təsis edilsin:
 - “Tibb sahəsi üzrə akademik Mirəsədulla Mirqasımov” xatirə nişanı
 - “Tibb sahəsi üzrə akademik Mustafa Topçubaşov” xatirə nişanı
 - “Tibb sahəsi üzrə akademik Zərifə Əliyeva” xatirə nişanı
 - “Kimya sahəsi üzrə akademik Yusif Məmmədəliyev” xatirə nişanı
 - “Kimya sahəsi üzrə akademik Murtuza Nağıyev” xatirə nişanı
 - “İncəsənət sahəsi üzrə akademik Üzeyir Hacıbəyli” xatirə nişanı
 - “Memarlıq və incəsənət sahəsi üzrə akademik Mikayıl Useynov” xatirə nişanı

- “Ədəbiyyat, poeziya sahəsi üzrə akademik Səməd Vurğun” xatirə nişanı
 - “Geologiya sahəsi üzrə akademik Musa Əliyev” xatirə nişanı
 - “Torpaqşünaslıq və coğrafiya sahəsi üzrə akademik Həsən Əliyev” xatirə nişanı
 - “Riyaziyyat sahəsi üzrə akademik Zahid Xəlilov” xatirə nişanı
 - “Neft sahəsi üzrə akademik Azad Mirzəcanzadə” xatirə nişanı
 - “Fizika sahəsi üzrə akademik Həsən Abdullayev” xatirə nişanı
 - “Kompüter elmləri sahəsi üzrə professor Lütfi Zadə” xatirə nişanı
3. AMEA-nın təsis edilməsinə həsr olunmuş xatirə nişanı təsis edilsin (medalın eskiz variantı əlavə olunur).
 4. Elmin inkişafına dəstək verən şəxslərə təqdim edilmək üçün AMEA-nın xüsusi xatirə nişanı təsis edilsin (medalın eskiz variantı əlavə olunur).
 5. Görkəmli alimlərin adına təsis olunmuş xatirə nişanları ilə təltif olunan şəxslərə 5000 (beş min) manat pul mükafatı müəyyən edilsin.
 6. AMEA-nın akademik-katibi, akademik Rasim Əliyevə tapşırılsın ki, qərarın icrasından irəli gələn məsələlər həll edilsin.
 7. AMEA İşlər idarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevə və AMEA Rəyasət Heyəti aparatının Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru İlqar Quliyevə tapşırılsın ki, qərarın icrasından irəli gələn maliyyə məsələlərinin həlli təmin edilsin.
 8. Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edilsin.

AMEA-nın prezidenti

akademik Akif Əlizadə

AMEA-nın akademik-katibi

akademik Rasim Əliyev

